



# XUDAFƏRİN

“Xudafərin harayından qalan mən!..”



Qəzet 1932-ci ildən çıxır № 15-16 (6835-6836) 25 dekabr 2020-ci il Cəbrayıl RİH-nin orqanı

## 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür

# Yeni İliniz mübarək!



na nail olduq...

Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Eyni zamanda, bizim məqsədyönlü səylərimiz nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlərböyü

nistanı döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Mən demişəm ki, biz güc toplayırıq və bu gücü toplamışıq. Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücum keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, biz müharibəni həm döyüş

# Azadlıq meydanında Zəfər paradımız

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.

“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kerim Vəliyev komandanlıq edib.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdi.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanə raport verdi.

Dövlət başçıları əsgərləri salamladılar. Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa etdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış etdi:

-Hörmətli Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Əziz hərbcilər.  
Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

İlk növbədə, xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətəmi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir.

Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.

Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və bu-

bu torpaqlarda yaşayıb, qurub-yaradıb, eyni zamanda, bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir...

Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilib. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yaraq keçmişik. Bu istehkamlar ələ qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyayı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşməni təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, ciğırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad edildi və Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermə-

neydanında, həm siyasi müstəvidə qazanmışıq...

Ali Baş Komandan çıxışını aşağıdakı sözlərlə tamamladı: -Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önemi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq getiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.


Öz çıxışımı məşhur kəlamla yekunlaşdırmaq istərdim. Hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, “Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!

\*\*\*

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

\*\*\*

Dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı başladı. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərbi tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi.



## Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb

**Cəbrayıl rayonu üzrə təltif olunan hərbi qulluqçular:**

- "Qarabağ" ordeni ilə**
1. Hacıyev Ramid Nəriman oğlu - mayor (ölümündən sonra) Cəbrayıl rayonu, Mirək kəndi
  2. Paşayev Elsevər Vaqif oğlu - mayor (ölümündən sonra) Cəbrayıl rayonu, Qovşudlu kəndi
  3. Rüstəmov Teyfur Çərkəz oğlu - polkovnik-leytenant Cəbrayıl rayonu, Mehdili kəndi
  4. Rüstəmov Zaur Tahir oğlu - polkovnik-leytenant Cəbrayıl rayonu, Soltanlı kəndi
- "Vətən uğrunda" medalı**
1. Hacıyev Ramid Nəriman oğlu - mayor (ölümündən sonra) Cəbrayıl rayonu, Mirək kəndi
  2. Paşayev Elsevər Vaqif oğlu - mayor (ölümündən sonra) Cəbrayıl rayonu, Qovşudlu kəndi
  3. Kalbaliyev Səyavuş Hübət oğlu - mayor (ölümündən sonra) Cəbrayıl rayonu, Horovlu kəndi
  4. Hacıyev Fərid Təşkilat oğlu - əsgər (ölümündən sonra) Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni**
1. Əzizov Elçin Əvəz oğlu - baş leytenant (ölümündən sonra) Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi
- 3-cü dərəcəli "Rəşadət" ordeni**
1. Məmmədov Ramil Telman oğlu - mayor Cəbrayıl rayonu, Süleymanlı kəndi
  2. Mustafayev Təhmasib Sərməst oğlu - Baş leytenant (ölümündən sonra) Cəbrayıl rayonu, Hasanlı kəndi

## Həmyerlilərimizin uğurları



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Universitetinin Beynəlxalq əlaqələr kafedrasının müəllimi, şərqşünas alim, əslən rayonumuzdan olan Şəhrizad Süleyman BƏƏ-də məsul vəzifəyə irəliləmişdir.

Bu barədə qəzetimizə Şəhrizad xanımın özü məlumat verib.

Belə ki, həmyerlimiz Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Lokallaşdırma Nazirliyinə təyinat alıb. O, sözügedən nazirlikdə şöbə müdiri vəzifəsində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Şəhrizad Süleymanın bacısı, Birləşmiş Ərəb Əmirlikləri Səhiyyə Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışan həmyerlimiz Saada Süleyman isə COVID-19 xəstələrinin müalicəsində göstərdiyi fədakarlığa görə bir müddət əvvəl Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən təşəkkür məktubu və fəxri mükafatla təltif olunub.

"Xudafərin"

## "Hüququndan keçən əsgər" - Hüseyn Həmidzadə



Şəkinin Oxud kəndində Akif bəylə Rahilə xanımın toyları olanda (1979-cu il) dünyamıza özünün də çal-çağırılı vaxtları idi. SSRİ adlı qardaşlıq ailəsində bütün xalqlar sülh, əmin-amanlıq, firavanlıq içərisində yaşayırdı. Bu gənc ailə də bəxtəvər idi. Allah-təala da kərəmini bu gənc ailədən əsirgəmədi, oğuldan oğul, qızdan qız payı verdi. 1981-ci ildə Məmmədbağır, 1988-ci ildə Nargilə, 1995-ci ildə isə Hüseyn adlı övladları dünyaya gəldi. Akif müəllim ixtisasca hüquqşünas olduğundan, xidməti işi ilə əlaqədar təyinatla ayrı-ayrı rayonlarda işləyib. 20 ilə yaxın prokurorluq orqanlarında fəaliyyət göstərərək. Zaqatala, Balakən, Oğuz rayonlarından sonra 1999-cu ildə təyinatı Cəbrayıl rayonuna verilib. Elə o vaxtdan da Cəbrayıl şəhər qeydiyyatına düşüb Akif müəllimin ailəsi. Övladlarının hər üçü ali təhsil alıb. Məmmədbağır baş leytenant rütbəsində Prezidentin Mühafizə idarəsində çalışır. Ailəlidir, iki övladı var. Nargilə BDU-nun hüquq fakültəsini bitirib. Yasamal rayon

məhkəməsinə işləyir. Ailənin sonbeşiği olan Hüseyn Akif oğlu Həmidzadə isə 15 oktyabr 1995-ci ildə anadan olmuş, 1 saylı Xırdalan şəhər orta məktəbində təhsil almış, 2012-ci ildə Koperasiya Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş və 2016-cı ildə bitirmişdi. Qeyd edim ki, ermənilərin Dağlıq Qarabağda törətdiyi sülh və insanlıq əleyhinə olan cinayətlərin istintaqının aparılması üçün Baş prokurorluğun istintaq qrupunda fəaliyyət göstərən Akif Həmidov 2014-cü ildə təqaüdə çıxsa da, Cəbrayıl şəhər qeydiyyatından çıxmıdı. Hüquq-mühafizə işçisi kimi peşəsinə bağlılığı, eyni zamanda 15 illik vaxt ərzində Cəbrayıl rayonunun sakinləri ilə yaradılan ünsiyyət və məhrəmə münasibət onun ruhuna hakim kəsilmişdi.

Ailənin sonbeşiği olan Hüseyn də uşaq yaşlarından evlərində atasının xidməti fəaliyyəti ilə bağlı keçirdiyi psixoloji gərginlikləri - ermənilərin Qarabağda törətdikləri haqsızlıqlarla mübarizədə gördüyü işləri həmişə görür, müşahidə edirdi. 2016-2017-ci ildə həqiqi hərbi xidmətini Murovda keçirməsi də Hüseyn Həmidzadənin-ali təhsilli bir gəncin dünya görüşündə mühüm iz buraxmışdı.

Mənfur düşmənlərimiz olan ermənilərin haqsız ərazi iddiaları və torpaqlarımızı işğala məruz qoyması ilə heç vaxt barışa bilmirdi. Beynəlxalq hüquqi müstəvidə də bu problemə öz həllini tapmaması isə atasının peşə fəaliyyətindən də ona tam agah idi. Anlayırdı ki, quru sözdə və kağız üzərində qalan BMT-nin qətnamələri bu cür davam edə bilməz. O, bir gün torpaqlarımızın azad olunması uğrunda başlanacaq şanlı hərbi saşımımızın olacağını gözləyirdi. 27 sentyabrda düşmənin üzərinə qarşı başladığımız əks-hücum əməliyyatımız Hüseynin də qanını coşdurdu. Hərbi xidmətdə tankvuran döyüşçü dəstəsində kifayət qədər döyüşçülük bacarığı qazanmışdı. Odu ki, oktyabrın 9-da könüllü olaraq döyüşlərə yollandı. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının alınması uğrunda döyüşlərdə şücaət göstərdi. Onun rəşadətli döyüş yolu 20 gün çəkdi. Oktyabrın 28-də Xocavənddə gedən qanlı döyüşlərdə misilsiz şücaətlər göstərərək şəhid oldu. Hüseynin fədakarlıq göstərərək şəhid olması xəbəri ailə üzvlərinə 3 gündən sonra çatdırıldı. Noyabrın 1-də Beyləqandan onun nəşini yaşadığı Masazır qəsəbəsinə gətirdilər. Noyabrın 2-də isə ata-baba yurdu olan Şəki rayonunun Oxud kənd qəbiristanlığına aparıb, oradakı şəhidlər üçün ayrılmış Xiyabanda torpağa tapşırıldı. Ailədə və cəmiyyətdə mərifəti-tərbiyəsi ilə hamının xətir-hörmətini qazanmış Həmidzadə Hüseyn Akif oğlu son



güvənc yeri olan canını da vətənimizin uğrunda fəda elədi, ömrünü vətənin ömrünə calayıb şəhidlik zirvəsinə ucaldı.

Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamda əsgər Hüseyn Akif oğlu Həmidzadənin də döyüşlərdəki fədakarlığı ölümündən sonra "Vətən uğrunda" medalı ilə qiymətləndirilmişdir.

Hüseynin atası Akif müəllimdən soruşdum ki, sevdiyi-istədiyi var idimi? "Fikrimiz var idi ki evləndirək. Ancaq görünür taleyin qəzaqədəri belə yazılmış imiş", dedi.

Bəli, Hüseynin torpaq, vətən sevgisi daha güclü çıxdı. Vətən yolunda qazilik edib, şəhidliyə yüksələnlərimizin bir adı da fədadır. Hüseyn Himmimiz sözünü əmələ keçirdərək yaşamaq "hüququndan keçən əsgər" fədailiyi göstərdi, əsl bir qəhrəman oldu. Qəhrəmanlar isə unudulmur, əslərin və nəsillərin yaddaşında əbədlilik yaşayırlar.

Şakir ƏLİFOĞLU

## Qarabağda


Bəh-bəh, yenə gül açdı Gülüstan Qarabağda,  
Qurban edirik ordumuza can Qarabağda.  
Yarəb, belə bir dövletə lütfi-nəzər eylə,  
Ədl ilə eylə müşkülü asan Qarabağda.

İlhami-məhbubumuzu saxlasın Allah,  
Azad yaşasın Azərbaycan Qarabağda.  
Məscidləri bərpa elədi, orda oxunsun,  
Şəhidlərin ehsanına "Quran" Qarabağda.

Mən də buların qarşısına baş əyirəm çox,  
Həqq yolda tamamilə verib can Qarabağda.  
Pak niyyət ilə ezm ələyib, torpaq alınsın,  
Onları bu torpaqda verib qan Qarabağda.

Əsgərlərə, komandalara mən də bu yerdən,  
Təbrik edirəm ərzimi ünvan Qarabağda.  
Gəl, Hatəmi, sənle dolanaq Bakını bir gün,  
Var bir də gözəl cənnəti-xuban Qarabağda...

Seyfəli Hatəmi.  
Cənubi Azərbaycan  
08.12.2020



# Sinəsində həkimlik andı, çiynində zabit nişanı



yolu Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan... keçdi.  
Bəli, Anar tibbdə hərbi sahəni təsadüfən seçməmişdi ki! Mən yazımın başlanğıcında sözgəlişi göstərməmişdim onun tələbə vaxtı hərbi tibb fakültəsinə dəyişilməsi-

yer tutanların hamısına kimi böyük bir izdiham öz qəhrəman el oğlunu dərin hüzn içində, lakin fəxarət duyğusu ilə - yaylım atəşləri altında Himnimizin sədaları ilə son mənzilə yola saldı. Sinəsində (ürəyində) həkimlik andı, çiynində zabit nişanı (paqonu) və tənə sədaqətlə xidmət göstərməklə şəhidlik zirvəsinə ucalan tibb xidməti kapitanı Məmmədov Anar Kərəm oğlunun II Fəxri Xiyabandakı məzarı zaman-zaman müqəddəs ziyarət yeri kimi fəxarətlə anılıb yad ediləcəkdir.

Sonda bir məlumatı da diqqətə çatdırım ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən Anar Məmmədov döyüşlərdəki fədakarlığına görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.


Şakir ALBALIYEV

## Həmyerlimizin yeni kitabı

Qəzetimizin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Albaliyev Şakir Əlif oğlunun "Azərbaycanda doğum mərasimləri: funksiyası və semantikasi" (Bakı. "Elm və Təhsil", 2020, 248 səh.) kitabı işıq üzü görmüşdür.

Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Sərxan Xavəri, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Hikmət Quliyev və Səfa Qarayevdir.

Monoqrafiyada folklorun mühüm istiqamətlərindən olan doğum mərasimi funksional və semantik aspektdən araşdırılır. Kitabda



doğum mərasiminin sosial şərtlərlə müəyyənleşən semantikasi, funksiyası, strukturu və simvolik poetikası izah edilir. Müəllif müxtəlif bölgələrdən informatorlardan topladığı məntələri araşdırıb maraqlı elmi qənaətlər irəli sürmüşdür.

Kitab folklorşünas - antropoloq, etnoloq və filoloqlar üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu, Şakir Əlif oğlunun 7-ci kitabıdır.

"Xudafərin"

dazına getməsi - şəhid olmaları və itkin düşmələri real faciələr idi. Bu faciələri başımıza açan mənfur erməni faşizmi ilə inadla və təcavüzə mübarizə aparmaq məsələsi yetişməkdə olan gənc nəslin üzərinə düşürdü. Anar məhz özünü bir həkim kimi və bir hərbiçi kimi bu mübarizəyə (əslində müharibəyə) hazırlamağı düşünürdü. Məhz buna görə də o, qospital həkimi olmağı planlaşdırmış. Son kursda olanda o, Şəmkirdə bir il həkim kimi stajirovka keçdi. 2010-cu ildən 2014-cü ilə kimi - 4 il isə Füzulidə hərbi xəstəxanada çalışdı. Hətta 6 aylıq bir müddətdə də o, sülhməramlı qoşunların tərkibində Əfqanıstanda da xidmət elədi. Bu minvalla həm həkimlik edir, həm də hərbiçi həyatı yaşayırdı Anar Kərəm oğlu Məmmədov. Tibb xidməti kapitanı rütbəsinə kimi yüksəlmişdi bu fədakarlıqlarının müqabilində.

Cəlilabad, Ağcabədi, Qusar rayonlarında, Bakıda, Pirəküşkül qəsəbəsində hərbi hissələrdə həkim işləyən Anar Məmmədov 2016-cı ildə Lələtəpə əməliyyatında da iştirak etdi.

2018-ci ilin 15 avqustunda atası Kərəm Həsən oğlunun vəfat etməsi Anarı bir həkim kimi üzdü. Doğma atasına həyatda yaşamağa kömək edə bilməməsi bir yandan, atasının yurd həsrəti ilə dünyadan köçməsi də bir yandan ona təsir etmişdi...

2020-ci ilin 27 sentyabrında mənfur ermənilər atəşkəsi növbəti dəfə pozub tərribat törədəndə Anar həkim artıq cəbhə bölgəsində idi. Ali Baş Komandanın əks-hücum əmrini verməsi tibb xidməti kapitanı kimi Anar Məmmədovun torpaqlarımızın azadlığı uğrunda kiçik çoxdanki arzusunu reallaşdırdı.

Anarın Vətən müharibəsindəki döyüş


ni məqsədli olaraq elədiyini. Çünki belə bir günü irəlilədən düşünmüşdü. Düşünmüşdü ki, hərbi sahədə ixtisaslı və bacarıqlı həkim kadrlarımızın olmasına ciddi ehtiyac, zərurət var. Məhz vətənin, ölkənin belə dar günündə düşməndən intiqam almaq üçün torpaqlarımızı işğaldan azad etmək uğrunda qanlı döyüşlərə yollanan igidlərimizə yerində həkim köməyi - təcili tibbi yardım göstərmək məqsədilə hərbi tibb sahəsini seçmişdi Anar Kərəm oğlu Məmmədov. Odu ki, tibb xidməti kapitanı kimi hücum əməliyyatlarına qabaqda gedən kəşfiyyat bölüyünün və xüsusi təyinatlı ordu qrupunun içində gedirdi ki, ön cəbhədə yaralananlara "dəmin nağda vermədən" - elə yerində, vaxtında tibbi xidmət göstərə bilsin. Axı yaralılarımızı arxa zonaya gətirib çatdırmaq özü də çox vaxt aparırdı və bu vaxt itkisi çoxlu qanaxmaya səbəb olub, döyüşçülərimizin həyatlarını itirməsilə nəticələnə bilərdi. Bax qanlı-qadala döyüşlərdə Anar həkim belə bir fədakarlıq göstərirdi.

Lakin təzadlı sirlərlə doludur qərribə dünyamız. Özü bir həkim kimi çox döyüşçülərimizin yarasına encam çəkdisə də, özünün yaralarına bir illac, dava-dərman edə bilmədi. Noyabrın 2-də qızğın döyüşlərin gətirdiyi bir vaxtda yaralılarıma tibbi yardım əlini uzatdığı ağır anlarda özü ayağından və çiynindən ağır yaralanaraq şəhid oldu. Anası Güllac xanıma, bacısı Gülnaz həkimə və doğmalarına bu ağır xəbər ayın 3-də çatdı. Noyabrın 4-də II Fəxri Xiyabandakı dəfn mərasiminə mən də özümü yetirdim. Dağtumas kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən tutmuş kəndin əli-ayağı

Dağtumas kəndində Kərəm Həsən oğlu Məmmədovla Güllac Mehrac qızı Dadaşova ailə həyatı qurandan (1983-cü il) bir müddət sonra Bakı şəhərinə - Binəqədiyə köçüblər. Gənc ailənin 6 iyun 1984-cü ildə Anar, 1985-ci ildə Gülnaz adlı övladları dünyaya gəlib. Valideynləri hər iki övladının təlim-təربiyəsi ilə ciddi məşğul olub, hər ikisinin qayğısını çəke-çəke böyüdüblər. Hər iki uşaq da eyni ildə - 1992-ci ildə Bakı şəhəri 115 sayılı orta məktəbin 1-ci sinifinə gedib. Hər ikisi də orta təhsili başa vurduqdan sonra həkimlik peşəsini seçib. Anar Azərbaycan Tibb Universitetinin pediatriya, Gülnaz isə stomatologiya fakültəsinə qəbul olub. Lakin Anar 5-ci kursda öz arzu-istəyi ilə hərbi tibb fakültəsinə dəyişilib. Deyərdim ki, məqsədyönlü şəkildə belə bir addımı atması ilə Anar özünün gələcək həyat yolunu müəyyənləşdirmiş oldu.

Bəli, Anar Məmmədov həkimlik sənətində hərbi sahəni təsadüfən seçməmişdi. Artıq yetkin şüura malik gənc kimi o, həyata açıq gözlə baxırdı. Ata yurdunun işğala məruz qalması, yaxın qohumlarının - Söhrab Əhməd oğlu Məmmədovun, Məzahir Məhəmməd oğlu Məmmədovun, Vüqar Vəli oğlu Cəbrayılının, habelə Dağtumas kənd xəstəxanasının baş həkimi Əli Murtuza oğlu Mahmudovun mənfur düşmənlərimizin gü-





# Qəhrəmanlığı qibtə doğuran, ruhu ehtiramla anılan şəhid



Mirək kəndində Nəriman Hacıyevlə Solmaz xanım ailə həyatı quranda (1979-cu il), ətraf kəndlərin camaatı da yığılıb toya gəlmişdi. "Bəylərin alqışı alqış, qarğıışı qarğıışı" o zamanlar. Gənc ailəyə xeyir-dua verildi. Uca Tanrı bu alqışı eşitdi, oğul-qız payı da verdi: Cavid (1981), Minayə (1983), Ramid (11.02.1987) və Gülarə (30.03.1991). Beləcə, 2 oğul, 2 qız böyüyürdü bu gənc ailədə. Əgər tifağı dağılmış ermənilər olmasa idi, ailənin bu xoş növrağı da pozulmayaca-

qdı, evindən, elindən didərgin düşməyəcəkdi.

1993-cü ilin avqustunda Cəbrayılın işğalı nəticəsində Bakı şəhərinə üz tutan ailə Xətai rayonunun Əhmədli qəsəbəsində məcburi köçkün kimi məskunlaşıb yaşamağa başladı. Ramid də orta məktəbin 1-ci sinifinə buradakı 249 sayılı məktəbə getdi, sonra isə 48 sayılı orta məktəbə dəyişildi. 8-ci sinfi bitirdikdən sonra (2002) Cəmişid Naxçıvanski adına hərbi litseyə qəbul oldu. 2005-ci ildə hərbi litseyi bitirən Ramid Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2009-cu ildə buranı motoatıcı ixtisası üzrə bitirib. 23 iyul 2010-cu ildən 26 iyul 2013-cü ilə kimi motoatıcı tağım komandiri, 26 iyul 2013-cü ildən 20 avqust 2016-cı ilə qədər motoatıcı bölük komandiri, 20 avqust 2016-cı ildən etibarən isə mexanikləşdirilmiş bölük komandiri vəzifələrində xidmət edir.

Ramid Nəriman oğlu Hacıyev hərbi xidmətdəki fəaliyyətə Tovuz rayonunun Alibəyli, Quşçular, Ağdam kəndlərindən başlayır, daha sonra Murovda, Mingəçevirdə, Tərtərdə qulluq edir. Yüksək hərbi peşəkarlıq nümunəsi göstərdiyinə görə mayor rütbəsinə yüksəlir.

Qeyd edim ki, universitetin fizika fakültəsinin tələbəsi olan və Əhmədlidə yaşayan xalasıgildə qonaq qalan Zaqatalalı qız Sevinc Məmməd qızı Qasarayeva ilə tanış olan Ramid Hacıyev 2010-cu ilin 22 iyulunda onunla ailə qurub. 18 sentyabr 2012-ci ildə ilk övladları Əli Hacıyev dünyaya gəlib. 17 iyul 2014-cü ildə isə əkiz qızları Yağmurla Dəniz doğulublar. Bu ilin 17 iyulunda qızlarının ad gününü təbrik etmək üçün xidmət etdiyi hissədən görüntülü mesaj göndərən Ramid: - Ön xətdən sizi təbrik edirəm, qızlarım. Bağışlayın ki, atanız ad gününüzdə yanınızda deyil, - demişdi. O, duqca mütəəssiredici həyat səhnəsidir.

Mayor Ramid Hacıyev komandiri olduğu bölüklə birlikdə Tərtər-Ağdərə istiqamətində gedən qanlı döyüşlərdə iştirak etdi. Milsiz qəhrəmanlıqlar göstərdi. Oktyabrın 16-sı onun üçün sonuncu döyüş günü oldu. Suqovuşanın azadlığı uğrunda qızğın döyüşlərin getdiyi bir ərafədə ətrafına mərmə düşməsi nəticəsində qəhrəman, qoçaq komandir kimi ad çıxarmış mayor Ramid Hacıyev şəhid oldu. Onu İkinci Fəxri Xiyabanda torpağa tapşırırlar.

Atası Nəriman Hacıyev danışır ki, əvvəlcə bizə yaralanması barədə xəbər çatdı. Tərtərə yollandıq. Ora çatandan sonra dedilər ki, başınız sağ olsun, oğlunuz şəhid olub. Övladım Ramid vətən, ana, bacı, namus, qeyrət üçün yaranmışdı. Bu yolda da özünü qurban verdi, - deyib kövrəldi atası.

Anası Solmaz xanım isə dedi ki, eşitdim ki, yaralanıb, qurban dedim ki, kaş salamat gəlsin. O da gəlmədi. Heç demə şəhid olubmuş. Böyük oğlu Əli ağlaya-ağlaya üstümə gəldi, onda bildim...- deyib kövrəldi.

-Atam hərbi hissəyə aparardı məni. Əlimə silah verərdi, tanka mindirərdi, - dedi oğlu Əli.

Ramidin əmisi istifadə olan polis polkovniki Məmməd Fərman oğlu Hacıyev bir vaxtlar çevik polis alayında Şuşa, Ağdam rayonlarında işləyib. O da istiqanlı, vətənpərvər bir oğlan kimi Ramidin qəhrəmanlığı haqda danışdı.


Ramidin əsgəri olmuş Şuşanın Quşçular kəndindən olan İbrahim Məmmədzadə danışır ki, komandirimiz deyirdi ki, biz hamımız əsgərik. Əsgər də bizim qardaşımızdır. Əsgərlə zabit arasında həmişə belə xoş münasibət yarırdı. Cibindən pul verib əsgərə ad günü keçirdərdi. Komandirimiz döyüşə ürəklə gedər, bizi də ürəkləndirərdi. Mən indi də komandirimiz Ramid Hacıyevin yaralanmağına, şəhid olmağına inana bilmirəm. Çünki çox qoçaq idi.

Mayor Ramid Hacıyevin əmisi Telman Hacıyev, əmisi oğlu polkovnik-leytenant Fuad Məmməd oğlu Hacıyev, yaxın qohumları istifadə olan general Yasif Nəsirli, dostu Əli Bayramov və başqaları da şəhidin bir insan kimi munis keyfiyyətlərindən söz açırlar. SPACE, ATV kanalları onun haqqında reportaj hazırlayıblar.

Ramid Hacıyev ölkə Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Qarabağ" ordeni ilə və 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.

Ramidin ailə üzvləri Abşeron rayonundakı Qarant yaşayış kompleksində məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşıblar. Atası dedi ki, Ramidin bir arzusu da qələbə qazanıb, qalib komandir kimi Cəbrayıl getmək, orada məscid tikdirmək idi.

Ürəkkövrəldən bir məlumatı da dedi mənə şəhid atası. Dedi ki, yaxın adamlarımız bu günlərdə düşmənlərin uçurub-dağıtdığı, yaman günə qoyduğu Mirək kəndinə gedibmişlər. Ramidin doğulduğu evin uçur-sökük



pəncərə yerindən Ramidin şəklini və üçrəngli bayrağını asıblar: "Kəndi sənə tapşırıraq, Ramid. Biz qayıdıb gələndək buralar sənə əmanət!" deyiblər.

Əlbəttə, belə bir hərəkət-jest elin-obanın öz şəhidinə-mayor Ramid Hacıyevin ruhuna olan dərin ehtiramın və qəhrəmanlığına olan böyük qibtənin ifadəsidir.

Qəhrəmanlığına qibtə edilən, ruhu ehtiramla anılan şəhidimizin o dünyadakı yeri behiştlik, bu dünyadakı yeri ürəklərdə əbədi yaşamaqdır! Behişt evində əbədiyyətə qovuşmağın mübarək, şəhid qardaşımız!

**Şakir ƏLİFOĞLU**

## “Qarabağ Azərbaycandır!”

Özünün şəxsi təşəbbüsü hesabına dəfələrlə öz evində, həyatında ayrı-ayrı əlamətdar hadisələr münasibətilə tədbirlər keçirən Hacı İntiqam kişini demək olar ki, artıq hamı tanıyır. Bu dəfə də Şüvəlan qəsəbəsindəki evində "Qarabağ Azərbaycandır!" adlı mühüm tədbiri təşkil etdi. Alimlər, şairlər, söz-sənət adamlarının qatıldığı bu möhtəşəm tədbir böyük ruh yüksəkliyi şəraitində baş tutdu. Çıxışlarda Ali Baş Komandanımızın ünvanına dəyərli fikirlər səsləndirildi. Hakimiyyət, ordu və xalq birliyinin hesabına əldə olan hərbi uğurlarımızdan danışıldı. Qarabağın tamamilə işğalçılardan azad olunması arzusu dilə getirildi.

Çox xoş ki, bu arzu indi həqiqətə çevrildi. Hacı İntiqam kişi koronavirusla bağlı karantin tədbirlərinin yumşaldılacağı zamanı gözləyir ki, şanlı Zəfər günümüzün şərəfinə də bir tədbir düzənləsin.

**ƏLİFOĞLU**



## Vətənə "sən olasan gülüstan" arzusuyla qurban getdi



Hasanlı kəndində Sərməst Mustafayevlə Kifayət Haqverdiyevanın toyları olanda əmin-amanlıq dövrü idi. Heç kəs güman-xəyal etməzdi ki, dünyada sülhün dayağı kimi tanınan sovet hökuməti yaxın gələcəkdə dağılacaq və müharibələr, fəlakətlər başlanacaq. Bu fəlakət, qanı-qadanı isə bizim başımıza mənfur erməni qonşularımız gətirəcəkmiş. Sərməst bəylə Kifayət xanım çox xoşbəxt, bəxtəvər ailə həyatı yaşayırdı. 1988-ci ildə qızları Raciye, 1989-cu ildə Təhmasib, 1991-ci ildə Gülövşə, 1993-cü ildə Arzuman dünyaya gəlmişdi. 2 qız, 2 oğul valideynləri kimi çox xoşbəxt idilər.

1993-cü ilin avqustunda Cəbrayılın işğal olunması faciəsi bu ailənin də rahatlığına, dolanışığına ağır-acılar qatdı, doğma isti ocaqlarını tərk etmək məcburiyyətində qaldılar. Kürdəmir rayonunun Topalhəsənli kəndinə pənah gətirdilər.

30 avqust 1989-cu ildə Hasanlı kəndində dünyaya gələn Təhmasib

Mustafayev də orta məktəbə elə Topalhəsənli kəndində getdi. 1995-2006-cı illər ərzində orta təhsil aldı. 2008-2009-cu illər Naxçıvanda Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə oldu. Elə onun həyatında hər şey də bundan sonra dəyişməyə başladı. Dünyamızın hansı rəngdə olduğunu anladı. 2010-cu ilin aprelindən Lənkəranda hərbi hissəyə gəldi. Xüsusi təyinatlı atəştəminat qrupunda xidmətə başladı. Yerindən-yuvasından didərgin olanların çöhrəsinə qonan qəm-qüssənin rəngini dəyişdirməyin hərbi gücdə olduğunu bildiyindən, hərbiçilərin özünə peşə seçdi. Çünki özünün doğma ailəsinin, qohum-əqrəbalarının sirindən-sifətindən aydınca görürdü yurd nisgəlinin doğurduğu məyusluq rəngini. Hər də bir gülüb-şənənmək məqamı olanda da bu gülüşün, sevincin üzlərə yad təbəssüm şəklində qonduğunu sezirdi. Axı doğma ev-eşiyini, elini-obasını itirmiş insanların dodağında, yanağında, simasında gülüş, təbəssüm duyğusu necə ürəkdən gələ bilər ki? Elə vətənsizlik nisgəli ucbatından üzlərdən, dodaqlardan, ürəklərdən, bəyindən uzaq düşmüş sevinc, xoşbəxtlik hisslərini, bəxtəvərlik ifadəsi olan gülüşümüzü özümüzdə qaytarmaq uğrunda müli həyatını hərbi həyatla əvəzlədi Təhmasib Mustafayev. Bunun üçün də Türkiyədə hərbi məktəbdə oxudu. Qala qəsəbəsində Zabitlər məktəbində, daha sonra Ali Hərbi Məktəbdə təhsil aldı, 2014-cü ildə buranı bitirib leytenant rütbəsi aldı. Lənkə-

randa, daha sonra Hacıqabulda hərbi hissədə xidmət edir. Xüsusi təyinatlı dəstənin komandiri kimi fəaliyyət göstərdi və baş leytenant rütbəsinə layiq görüldü. Göstərdiyi hərbi xidmətdəki əzmkarlıq keyfiyyətlərinə görə ona hərbi hissənin döyüş bayrağına də fəxri adı da verilmişdi. Bundan başqa, o, ayrı-ayrı vaxtlarda dörd dəfə Türkiyənin hərbi komandanlığı tərəfindən Fəxri Fərmanlar almışdı. Eyni zamanda Daxili İşlər Naziri Vilayət Eyvazov tərəfindən də Fəxri Fərmanla təltif olunmuş, həmçinin yüksək döyüşçülük peşəkərliliyinə görə medallara və digər Fəxri Fərmanlara da layiq görülmüşdü. Bütün bu kimi göstəricilər bir daha Baş leytenant Təhmasib Sərməst oğlu Mustafayevin peşəkər hərbiçisi olduğunu xarakterizəsinə nümayiş etdirir.

Qeyd edim ki, Təhmasib Alikeyxalı kəndindən olan Mələhet Aydın qızı Əhmədova ilə ailə həyatı qurmuşdu. 2018-ci ildə Biləsuvaradakı "Cəbrayıl" şadlıq sarayında toyları olmuşdu. 2020-ci ilin əvvəllərində Faiyə adlı bir qız övladları dünyaya gəlib.

Təhmasibin qardaşı Arzumanla söhbət edərdim. Deyir ki, o, döyüşlərdə olanda parolla danışdı, hər şeyin üstünlüyümüz şəraitində olduğunu deyirdi. Daha sonra şəhid qardaşı bildirdi ki, Təhmasib noyabrın 4-də Şuşada şəhid olub, biz ayın 10-da bundan xəbər tutduq. Ayın 11-də Biləsuvardakı 3-cü qəsəbə ərazisində Şəhidlər Xiyabanında torpağa tapşırıdım. Həmin gün Alikeyxalı kəndindən olan xa-

lası oğlu Vüsal Rüstəmovun da şəhid nəşinin Bakı şəhərinə göndərildiyini və bir gündə iki şəhid xalaoğlunun torpağa tapşırıldığını da ürək ağrısı ilə bildirdi.

Hər iki xalaoğlu Qarabağın incisi sayılan Şuşa torpağında şəhadətə qovuşmuşdu - hər ikisi eyni məslək uğrunda - yurd nisgəlinə son qoymaq və vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını vətənə təslim etdi, tək vətən yaşasın amalı ilə özlərini şəhid etdilər.

Füzuli, Cəbrayıl, Hadrut, Laçın, Qubadlı, Şuşa... düşmənlərimizin xarabazarıya çevirdiyi bu vətən torpaqlarını Himnimizdə səsləndirdiyimiz "sən olasan gülüstan" arzusuyla "sən hər an can qurban" deyib əbədiyyətə qovuşdu baş leytenant Təhmasib Mustafayev. Vətənimizin gülüstana çevrilməsi, üzlerimize, qəlbimizə çökmüş vətənsizlik xiffətimizi silib, əvəzinə fərəh, sevinc hisslərimizin çiçəklənməsi naminə "sənə bir çox məhəbbət sinəmdə tutmuş məkan" ritmi ilə döyünən ürəyi ilə - vətən məhəbbəti ilə süslənmiş sinəsi ilə ana torpağı qucdu şəhid qardaşımız. Beləcə, ana torpağına vətən məhəbbəti ekib, onu alqırmızı qanı ilə suvarıdı...

Təhmasib Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən döyüşlərdəki fədakarlığına görə ölmündən sonra "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Şakir Albalyev

### Azad günün çox mübarək, Cəbrayıl!

4 oktyabr 2020-ci il tarixdə televiziya qəfil bir şad xəbər eşitdim: "Cəbrayıl şəhəri erməni işğalından azad edildi". Doğrusu, bu müjdədən çox sevindim. Sevinc, fərəh hissi məni çox bürüdü. Gözlərim sevinc yaşları ilə doldu bir anda. 27 il ayrılıq həsrətindən gecə-gündüz şam kimi əriyib yandıran günlərə son qoyuldu nəhayət. İlahi, sizə çox şükürlər olsun! Bu şad xəbər, bu şirin müjdə mənə, ailəmə bir dünya sevinc bəxş etdi. Qəlbimdə bir deyim, bir istək baş qaldırdı həmin anda: - Çox sağolsun möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandanımız. Sizin siyasi iradəyiniz, müdrik rəhbərliyəyiniz nəticəsində müzəffər Ordumuz yağdı düşməne ağır zərbələr vuraraq rayonlarımızı erməni işğalından azad etdi.

Bu rayonlardan biri də Cəbrayıl rayonudur. Yaşasın müzəffər, rəşadətli Azərbaycan Ordusu!

Qəlbimdə canlandı bir anlıq 23 avqust 1993-cü il. Qanlı, qadalı, dəhşətli günlər. Ölüm-dirim anları...

...Cəbrayılın erməni vandalları tərəfindən qəfil işğal edilməsi. Yarıdan çətin vəziyyət, dinc əliyalın əhalisinin başlarına gətirilən oyunlar. Cəbrayıl uğrunda gedən şiddətli döyüşlərdə öz canlarından keçən, şəhid olan er igidlər. Yağı düşmənin oda-alova tutduğu doğma kəndlərimiz. Öz doğma yurd-yuvalarından perik salınan dinc əhali. Hiyləgər düşmənin rayonumuzu işğal etməsi üçün məkrli planlar qurdu. 1993-cü ilin oktyabr ayının 23-nə kimi Arazboyu kəndlərinə düşmənin hücum etməməsi rayon əhalisində qəsdən bir arxayınçılıq hissi yaratmışdı. Bir neçə aydan sonra qəfil Arazboyu kəndlərinə də qəfil hücum edərək kəndləri top və qrad atəşinə tutması. Düşmənin Arazboyu kəndlərindəki əhalini qəfil mühasirəyə salmaq barədə hazırladığı planlar. Dinc əhalinin pərən-pərən edilməsi. Onların Füzuli və Xudafərin istiqamətlərində ancaq canlarını götürüb qaçmaları. Daha nələr... nələr... Bəli, saymaqla qurtaran deyil onlar...

27 il murdar düşmənin tapdığı altında qalsan da öz məğrurluğunu, əzəmətini itirmədin, Cəbrayıl. Yağı düşmənin, nankor qonşuların sənə qənim kəsildilər. Ulu tarixlər boyu. Şəfərdə əyləşib uzun illər onlar bol çörəyini yeyib suyunu içdilər. Axırda nankor çıxdılar, çöp altında dəyirman tikdilər. Ulu tarixlər boyu torpaqlarına göz dikdilər. Səni işğal etməyə çalışdılar. Bunun üçün onlar planlar qurdular. Daim marıqlarda gizlənərək fürsət, imkanlar gözlədilər bu nankorlar, bu mənfurlar, bu əfillər, bu vandallar...

Nəhayət, Sovetlər birliyi çökən zamanlarda onlar daha da fəallaşdılar. Müxtəlif hadisələr törətməyə başladılar. Onlara heç gözün üstə qaşın var deyən də olmadı. Öz havadarlarına söykənərək yavaş-yavaş quldurlaşdı yağdı düşmənin. Öz havadarlarının köməyi ilə gündəngünə azğınlaşdı mənfur erməni vandalları. Ayrı-ayrı rayonlara qəfil hücumlar edib kəndləri işğal etməyə başladılar. Doğma Cəbrayılımızı da hədəf seçdi yağdı düşmənin. Necə olursa-olsun səni işğal etməyi qarşıya məqsəd qoydular. Öz çirkin, iy-rənc məqsədinə çatmaq üçün onlar müxtəlif yollara əl atdılar. Dışından dirnağınatək silahlanmış erməni vandalları ağır döyüşlərdən sonra öz çirkin istəyinə çatdılar. 23 avqust 1993-cü ildə səni də işğal etdi, Cəbrayıl. Yağı düşmənin mundar ayaqları torpağına deydi, işğal olundu, Cəbrayıl. Vətənpərvər oğulların çox döyüşdü, çox vuruşdu yağdı düşmənlə, amma mənfur düşmənin arxalı olduğu üçün ona güc çatmadı, Cəbrayıl.

(Davamı səh.8-də)



## Həyatını və taleyini qurban verdi



na bir şans oldu. Qartal kimi üzü dağlara sarı düşmən üzərinə şığıdı. Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan... Şuşadan keçdi Vüsal Rüstəmovun şərəfli döyüş yolu. Neçə-neçə yaralımızdı döyüş meydanından çıxarıb xilas etdi, yenidən ön cəbhəyə qayıtdı ki, postda əsgər yoldaşlarımızla birgə düşməni geri oturtsun. Şuşada həlak olan şəhidlərimizə cənazə namazı da qılıb. Lakin Vüsal Rüstəmov noyabrın 7-də düşmənlər

lər. Bir gündə iki xalaoğlu şəhid kimi torpağa tapşırıldı. Biri Bakı şəhərində, digəri Biləsuvar ərazisində dəfn olundu. Bu şəhid xalaoğulların anaları olan iki bacının hərəsi ayrılıqda eyni gündə saç yoldu, şivən etdi, şəhid balalarından ötrü ürəkləri dağlandı. Bir bacı o biri bacının övladının yasına gedə bilmədi, əli çatmadı, ünü yetmədi bir-birlərinin hayına yetməyə. Axı hansı bacı hansı bacıya başsağlığına gedəydi, hansı hansına nə deyəydi ki? İkisinin də dərdi-ağrısı, göynəti eyni idi... Bu kimi halları, düşüncü təsəvvürə gətirdikcə adamı dəhşət bürüyür, acınacaqlı mənərəyə vaysınıb-hayıfılanırsan. 28 ilə yaxındır ki, düşdüyümüz məcburi köçkünlük müsibətimizin doğurduğu ağır-acılı fəsadlardan biriydi bu. Məhz belə faciələrə son qoymaq üçün şəhid oldular bu xala oğlanları da...

Vüsalın atası Valeh kişi ilə, qardaşı Şövqü ilə, dayısı oğlu Ələddinlə söhbətimizə Kəlbəcərdən olan dostu Sərxan Quliyev də qoşulub dedi ki, o, feysbuk səhifəsində həmişə hərbi mövzuda paylaşım edərmiş. Məhəllə uşaqlarına deyərmiş ki, mən bir gün bu vətən yolunda şəhid olacağam.

Bəli, Vüsalın atası Valeh də bir vaxtlar Füzulidə, Cəbrayılda döyüşlərdə olub. Atasığilin döyüş yolunu davam etdirərək uğurla başa çatdırdı Vüsal. Bu qələbəmizin yolunda həyatını da, taleyini də qurban verdi. Bir tərəfdən koronavirus pandemiyası, digər tərəfdən də ermənilərin düşmənciliyi Vüsalın ailə qurmaq yolunu və gələcək arzularının yolunu kəsdi. Əvəzinə də 27-28 illik bir yurd nisgilinə son qoyuldu. Əvəzində dədə-babalarını yurdvətən torpaqlarımız olduqca məkri və hiyləgər, amansız və həyasız olan yağılardan azad olundu. Himnimizin "Namusunun hiyf etməyə, bayrağını yüksəltməyə

atdığı minamyot zərbəsinə tuş gəlir. Şuşa şəhərində şəhid olur. Noyabrın 11-də onun nəşini valideynlərinin yaşa-

son qoyuldu. Əvəzində dədə-babalarını yurdvətən torpaqlarımız olduqca məkri və hiyləgər, amansız və həyasız olan yağılardan azad olundu. Himnimizin "Namusunun hiyf etməyə, bayrağını yüksəltməyə

atdığı Binəqədi rayonundakı Sulutəpə qəsəbəsinə gətirirlər. Elə oradakı Şəhidlər Xiyabanında da dəfn edirlər. Acı həqiqət də olsa, qeyd edim ki, həmin gün Vüsalın xalası oğlu

cümlə gənclər müştəqdir" misralarını deyən gənclərimizin sırasında Vüsal Valeh oğlu Rüstəmov da bir şəhid kimi boy göstərdi, vətən bayrağını şərəflə Şuşada yüksəltməyə nail oldu. Vətən müharibəsində Şuşadan keçən qələbəmizdə gizir Vüsal Rüstəmov da adını tarixə əbədi yazdırdı. Bəs bu dünya kimindir? Adlarını şərəfli əməlləri ilə tarixin yaddaşında əbədləşdirənləndir bu dünya!

Sonda bir məlumatı da diqqətə çatdırım ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən Rüstəmov Vüsal Valeh oğlu döyüşlərdəki fədakarlığına görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

**Şakir ALBALIYEV**

Qorxmaz Tinli kəndində zəhmətkeş bir ailədə doğulmuşdu. Ailədə səkkiz uşaq, beş qardaş və üç bacı idilər. Bu ailə taleyin çox ağır imtahanından keçmişdi. Ata-anasını itirəndə Qorxmazın heç 17 yaşı yox idi. Uşaqlığı çətin, məhrumiyyətlər içində keçdiyi kimi, gəncliyi də birinci Qarabağ müharibəsinin çətin dövrünə düşmüşdü. Xain qonşularımız havadarlarına arxalanaraq, Qarabağı ələ keçirmək məqsədilə kəndlərimizə hücum edirdilər. Sərəhəyanı ərazilərimizdə özünümüdafie dəstələri təşkil edilirdi. Eyni zamanda gənc respublika öz milli ordusunu yaradırdı. 1992 - ci ildə Cəbrayılda mövcud olan 722 sayılı hərbi hissə təşkil olunarkən Qor-

mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Bu, mənfur düşməndən qisas almaq üçün tarixi bir fürsət idi. Beləliklə, ikinci



## ANA, MƏNƏ SÖZ VER Kİ...



Qarabağ müharibəsi - Vətən müharibəsi başlamış oldu. Müharibənin ilk günündən Nicatğilin hərbi hissələri də Tərtər istiqamətində döyüşlərə başladı. Nicat Taliş istiqamətində döyüşən böyük qardaşı Əli ilə imkan tapdıqca telefon əlaqəsi yaradaraq, düşmənlə necə amansızlıqla döyüşmələri barədə danışardı. Nicatın döyüş dostları onun ürəklə daimi ön sıralara can atdığına söyləyirdilər. Qardaşı Əlinin döyüşdə yaralanması Nicatı düşməne qarşı daha amansız ol-



mağa sövq edirdi. 4 oktyabrda Cəbrayılın düşməndən azad olduğu gün axşam saatlarında Nicat son dəfə ata-anasıyla telefonla danışmışdı. Söhbət zamanı anası Ramilə xanım kövrələ-kövrələ dedi ki, Nicatın mənə son sözü bu oldu: "Ana, döyüşdə hər şey ola bilər, söz ver ki, mənə bir şey olsa ağlamayacaqsan"...

7 oktyabr 2020-ci il, Vətən müharibəsinin on birinci günü gəldirdi. Bütün cəbhə boyu müzəffər ordumuz azğın düşməne sarsıdıcı zərbələr vururdu. Düşməni qəhrəman ordumuzun həmlələrinə tab gətirə bilməyərək, texnikasını, silah-sursatlarını döyüş meydanında qoyub qaçır. Həmin gün öz pulemyotu ilə azğın düşməne göz açmağa imkan verməyən Nicat qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldı.

Bir məlumatı da diqqətə çatdırım ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən Nicat Əlizadə döyüşlərdəki fədakarlığına görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Mən bu günlərdə Biləsuvar ərazisində salınmış qəbiristanlıqda uyuyan qəhrəmanımız Nicat Qorxmaz oğlu Əlizadənin məzarını ziyarət edərkən, onun sinə daşında anasına xitabən onun dilindən yazmış olduğum şeirimə həkk edildiyini gördüm:

Mən ömrümü fəda etdim vətənə,  
Sinə gərdim, od ələdim düşməne,  
Qisasımı yüz qat aldım, qəm yemə,  
Bu ölümü şən-şöhrət bil, ağlama!  
Gözlərinin yaşını sil, ağlama!

Vətən sarı nisgilliyəm, dağlıyam,  
Torpağıma, el-obama bağlıyam,  
Tək sənə yox, mən xalqımın oğluyam,  
Bu ölümü şən-şöhrət bil, ağlama!  
Gözlərinin yaşını sil, ağlama!

Rahat uyu, şəhidim, bu gün artıq hər şeydən çox sevdin Vətən torpağı yağı işğalından tamamilə azad olub. Ölkəmizin ərazi bütövlüyü müzəffər ordumuzun sən kimi əsgərlərinin qəhrəmanlığı sayəsində bərpa olunub, bütün şəhidlərimizin qisası düşməndən alınıb.

**Mirzə MİRİMLİ**

Rüstəmov Vüsal Valeh oğlu 12 mart 1993-cü ildə Alikeyxalı kəndində anadan olmuşdu. 1990-cı ildə ailənin ilk övladı Şövqü dünyaya gəlmişdi. Gənc ata-ana olan Valeh Rüstəmovla Aidə Əlaslan qızı Haqverdiyeva üçün bu, uca Tanrının onlara Çərşənbə bayramının, Novruz bayramının xoş ovqatlı günlərində bəxş etdiyi ikinci oğul payı idi. Ailə böyük sevinc içində idi. Lakin beş aydan sonra - avqust ayında mənfur ermənilərin doğma Cəbrayılı-mızı işğal etməsi hamı kimi bu evin ailənin də yurduna su caladı, ev-əşiklərindən didərgin düşüb, bir müddət Şirvan şəhərində, bir müddət Bakı şəhərində - Yasamal rayonunda, daha sonra isə Binəqədi rayonunda məcburi köçkün həyatı yaşamağa məcbur oldular. Taleyinə ağılkəsməz vaxtlarından cəlayi-vətən olmaq düşən Vüsal Yasamaldakı 53 sayılı orta məktəbin 1-ci sinifinə getdi. 9-cu sinifi burada oxuyub-bitirdi. 2011-2012-ci illər Qazax rayonunda Milli Orduda həqiqi hərbi xidmətdə oldu. Əsgərliyini qurtardıqdan sonra Binə qəsəbəsində gecə məktəbi deyilən orta məktəbə getdi, orta təhsilini tamamladı. 4 il Binəqədi rayonunda Neft şirkətində mühafizəçi işləyən Vüsal Valeh oğlu Rüstəmov daha sonra gizirlik kursunda oxudu. Çünki bilirdi ki, hərbin sirlərinə yaxşı yiyələnmədən torpaqlarımızı yağı düşməndən azad etmək və cəlayi-vətən yaşayışa son qoymaq olmaz. Axı bu vətənsizliyin əzabını ağıl kəsməz çağlardan üzü buyana görüb-yaşamışdı o. Goranboyda "N" sayılı hərbi hissədən başladı, Mingəçevirdə xidmət etdi, Pirəküşkül qəsəbəsində taqım komandanının müavini oldu. Komandirlik tərəfindən medal və Fəxri Fərmanlara layiq görüldü.

Rüstəmov Vüsal Valeh oğlu 12 mart 1993-cü ildə Alikeyxalı kəndində anadan olmuşdu. 1990-cı ildə ailənin ilk övladı Şövqü dünyaya gəlmişdi. Gənc ata-ana olan Valeh Rüstəmovla Aidə Əlaslan qızı Haqverdiyeva üçün bu, uca Tanrının onlara Çərşənbə bayramının, Novruz bayramının xoş ovqatlı günlərində bəxş etdiyi ikinci oğul payı idi. Ailə böyük sevinc içində idi. Lakin beş aydan sonra - avqust ayında mənfur ermənilərin doğma Cəbrayılı-mızı işğal etməsi hamı kimi bu evin ailənin də yurduna su caladı, ev-əşiklərindən didərgin düşüb, bir müddət Şirvan şəhərində, bir müddət Bakı şəhərində - Yasamal rayonunda, daha sonra isə Binəqədi rayonunda məcburi köçkün həyatı yaşamağa məcbur oldular. Taleyinə ağılkəsməz vaxtlarından cəlayi-vətən olmaq düşən Vüsal Yasamaldakı 53 sayılı orta məktəbin 1-ci sinifinə getdi. 9-cu sinifi burada oxuyub-bitirdi. 2011-2012-ci illər Qazax rayonunda Milli Orduda həqiqi hərbi xidmətdə oldu. Əsgərliyini qurtardıqdan sonra Binə qəsəbəsində gecə məktəbi deyilən orta məktəbə getdi, orta təhsilini tamamladı. 4 il Binəqədi rayonunda Neft şirkətində mühafizəçi işləyən Vüsal Valeh oğlu Rüstəmov daha sonra gizirlik kursunda oxudu. Çünki bilirdi ki, hərbin sirlərinə yaxşı yiyələnmədən torpaqlarımızı yağı düşməndən azad etmək və cəlayi-vətən yaşayışa son qoymaq olmaz. Axı bu vətənsizliyin əzabını ağıl kəsməz çağlardan üzü buyana görüb-yaşamışdı o. Goranboyda "N" sayılı hərbi hissədən başladı, Mingəçevirdə xidmət etdi, Pirəküşkül qəsəbəsində taqım komandanının müavini oldu. Komandirlik tərəfindən medal və Fəxri Fərmanlara layiq görüldü.

Nəhayət ki, bu ilin 27 sentyabrında düşmən üzərinə başladığımız əks-həmlə əməliyyatımız Vüsalın da çoxdan gözlədiyi düşmənlərimizdən alacağımız qisasımızın vaxtının gəlib çatması-

olan Hasanlı kəndindən baş leytenant Təhmasib Sərməst oğlu Mustafayevin də şəhid nəşini valideynlərinin məskunlaşdığı Biləsuvar rayonundakı 11-ci qəsəbəyə gətirdi-





İsmayılzadə Sevindik Ramil oğlu 30 noyabr 1998-ci ildə Saatlı rayon məcburi köçkünlər üçün salınmış Qaranuru kəndi 2 nömrəli çadır şəhərciyində ailənin ilk övladı olaraq dünyaya gəlmişdir. Sevindik 2005-ci ildə Bakı şəhəri Qaradağ rayon Əliheydər Kazimov adına 228 sayılı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. Burada 3 il təhsil aldıqdan sonra, Füzuli rayon 49 nömrəli tam orta məktəbində təhsilini davam etdirərək, 9 illik orta təhsilini başa vurmuşdur. 2014-cü ildə ailə vəziyyətilə bağlı, Biləsuvar rayon məcburi köçkünlər üçün salınmış Cəbrayıl şəhərciyinə köçmüşdür. O, burada təhsilini Vahid İsmayilov

# Şəhadətin mübarək, qardaşım

bağ döyüşlərində düşmən üzərinə əks-hücuma keçmək əmri verildə Sevindik hərbi komissarlığa gəlib: "Məni Cəbrayıla göndərin, orada əsgərlərimizlə birlikdə vətən uğrunda düşmənlə döyüşmək istəyirəm" deyərək ısrarla cəbhəyə göndərilməsini istəyir. Anası Hüseynova Fatma Alkəramqızı danışır ki, "Sevindik Hərbi çağırışa tələsdiyi üçün yemək yemədi və mən ac olduğum üçün çox narahat idim, yaxınlıqdakı marketdən şirniyyatı çox sevdiyi üçün şirniyyat aldım. Birlikdə məntəqənin yaxınlığında oturaraq güclə bir neçə dilim yedizdirdim, ancaq o, getmək üçün tələsirdi. Oğlumla son dəfə görüşdükdən sonra həvəslə yeni aldığı gödəkəcini çıxarıb mənə uzadaraq onu evə aparmağımı istədi, hərbi xidmətə döndükdən sonra geyinəcəyini bildirdi, ancaq hava soyuq olduğu üçün təkrar əyninə geyindirirdim." İsmayılzadə Sevindik burada üç gün qaldıqdan sonra Ağcabədi rayonuna göndərildi. Sevindik

duğu evdə təəssüf ki birçə gün belə qala bilmədi. 30 Noyabr tarixində olacaq gününə bağlı xəyallar qurmağa başladı: "Şokoladlı tort alıb ad günümü sizinlə qeyd edəcəm, ana" dedi. Ancaq nə bilirdi mənim balam ki, xəyalını qurduğu ad günündə 40 mərasimi keçiriləcək. Ən böyük xəyallarından biri isə işləyib bacısının və mənim maddi durumumuza təmin etdikdən sonra "pulum olan kimi ağı 07 alacam" dedi. Qızım isə gülərək "nə görmüsən bu 07-də? Xəyal qurursan, heç olmasa qəşəng maşın xəyal et" dedi. Sevindik gülümsüyərək "07-dən qəşəng maşın?" dedi. Oğlum çox çalışqan idi. Onu ən çox düşündürən şey ailəsinin gələcəyi və maddi vəziyyəti idi. O, gözümün ilk nuruydu, gözümün 1 saniyə belə ayırmırdım, ancaq zalım fələk mənə zülm etdi. Gözümün nuru balamı buz kimi məzara qoydum. Oğlum vətən sevir insan idi. Qarabağın işğaldan azad olunduğunu görmədiyini üçün çox üzlürəm. Noyabrın 10-da oğlum yuxuda gördüm, hərbi geyimdə bir bulağın yanında dayanıb "ana patinkalarımı tez sil, 8 Marta qəsbəyə gül getirmişik, bir azdan gedəciyəm" dedi. Sən demə mənim şirin balam 10.11.2020 tarixində olacaq qələbəsini anasına müjdələyirmiş. Mən oğlumla hər zaman fəxr edərəm. Mənim şəhid anası olaraq bir istəyim var. Mənim təhsil aldığı, Aşağı Sirik məktəbinə oğlum İsmayılzadə Sevindiynin adının verilməsini istəyirdim.

Xalam oğlu Ramazanov Hikmət Həmid oğlu: - Sevindiklə dərhləşərkən belə deyirdi. "Arzulardan əl çəkmişəm, nəyəse nail olmaq üçün çalışmaq lazımdır".

Pürəküşküldə yerləşən "N" sayılı hərbi hissədə xidmət edərkən Sevindiynin xidmət etdiyi hərbi hissədən ərzaq götürməyə getmişdi. Orda təsadüfən Sevindiyni gördüm, avtomobil yuyurdu, ona evdə olarkən "Şutu" deyərək səslənirdik və mən də hər zamanki kimi "Şutu" deyərək səsləndim dönbə arxaya baxdıqda bir müddət donub qaldı, mənə gördüyü üçün çox təəccüblənmişdi. Mənə bir az baxdıqdan sonra qucaqlaşib görüşdük və Sevindiynin yuduğu avtomobilə oturub söhbət etdik, şəkil çəkdik, daha sonra evə zəng edib evdəkilərlə danışdıq. Evdəkilər də bizim qarşılaşmağımıza çox təəccüblənsələr də bizim qədrə çox sevinmişdilər. Sevindik mənə dedi ki "Səni uzadıqdan gördüm ancaq heç ağıma gəlmədi bizim hərbi hissəyə yolunun düşəcəyi. Öz-özümə dedim ki, bu əsgər Hikmətə çox oxşayır".

Sevindiklə gözəl günlərimiz çox olub, biz bir yerdə böyümüşük! Ancaq heç bir zaman ağıma belə gəlməzdi ki, fələk başımıza bunu gətirər. Sevindik hərbi çağırışa gedərkən mənə: "Görəcəksiniz, mən Paşinyanın başını gətirəcəm" demişdi. Bir gün çay evində oturarkən Sevindiklə Ağcabədi rayonunda eyni hərbi hissədə xidmət edən əsgər yoldaşı ilə qarşılaşdım. Deyirdi ki "Sevindiklə eyni hərbi hissədə xidmət etmişim. Bir gün Sevindik peçenyə yeyirdi mənə də təklif etdi, ancaq ac olmadığım üçün istəmədim. O, ısrarla deyirdi ki, "götür peçenyeni ye, bir azdan acacaqsan, mənə yemədim, üstündən bir az keçdikdən sonra acdığım üçün gedib peçenyə istədim. Sevindik zarafatla dedi "verməyəcəm, bayaq dedim ye, ancaq istəmədin", daha sonra peçenyeni mənə verdi və həmin gün komandirle "məni ön cəbhəyə göndərin" deyərək mübahisə yaşadı və ön cəbhəyə göndərildi". Bu sözləri eşitdikdən sonra bir daha xalam oğluya fəxr etdim. Bu gün tək mən yox, bütün Azərbaycan xalqı İsmayılzadə Sevindiklə fəxr edir. Vətən sağ olsun, qardaşım.


Bir şəhid bacısı kimi mən isə belə düşünürəm: "Qardaşım hələ çox gənc idi, onun 22 yaşı vardı, daha yaşayacaq gözəl günləri, həvəslə qurduğu xəyalları vardı. Musiqi dinləmək və bəstələmək hobbisi idi. Futbol oynamağı çox sevirdi. 16 yaşından bəri işləyirdi. Sevindik olduqca mərd və cəsur idi. Bununla yanaşı çox çalışqan, bacarıqlı, zəhmətkeş, ürəyi təmiz, yardımsevər idi. Hər kəsin sevgisini və hörmətini qazanmışdı. Anam və mənim heç kimə möhtac olmamağımız üçün gecə-gündüz çalışırdı. Mənə həm qardaş həm də ata oldu, onun haqqını heç vaxt ödəyə bilməzdim. Bizə baxırdı və bunu heç bir qarşılıq gözləmədən edirdi. Qardaşım şəhid olub, bunu bilirəm, ancaq onu itirdiyimizə hələ də inana bilmirəm, gözlerim qapıda, qulağım səsdədir, hər an qapıdan girib mənə heç nə olmayıb, ölməmişəm, burdayam deyəcəyini möcüzə kimi gözləyirəm.



anası və bacısı ilə tez-tez əlaqə saxlayaraq, yaxşı olduğunu və narahat olmamalarını deyirdi. O, ailəsi ilə son dəfə danışarkən sevincli bir şəkildə "ana, biz bu axşam Cəbrayıl dayı gile qonaq gedəcəyik" sözlərini deməklə Cəbrayıl rayonuna gedəcəyini üstü örtülü bir şəkildə bildirmişdi. Cəbrayıl rayon İcra Hakimiyyətinin verdiyi məlumata əsasən cəsur ürəkli şəhidimiz İsmayılzadə Sevindik Ağcabədi xidmət göstərdiyi zaman komandirə özünün ön cəbhəyə göndərilməsini ısrarla tələb edib, cəbhə bölgəsinə göndərilən komanda da yer almaq istəmişdi. Lakin komandir avtomobilə yer olmadığını daha sonra göndərəcəyini bildirmişdi. Sevindik komandiri dinləməyərək avtomobilə minib "cəbhəyə getmək istəyirəm" demişdi. Onun ön cəbhədə olması üçün göstərdiyi səylər nəticəsində Füzuli rayon ərazisində ön cəbhəyə göndərilmişdir. 2-ci Qarabağ uğrunda Füzuli istiqamətində gedən gərgin döyüşlər zamanı əsgər yoldaşının yaralandığını görəndə Sevindik onu xilas etmək istəyilə səngərə çəkərkən ayağa qalxır, bu zaman düşmən tərəfindən snayperlə vurulur. İsmayılzadə Sevindik Ramil oğlu yağı düşmən tapdığı altında qalan torpaqlarımızın azadlığı uğrunda mübarizədə qəhrəmancasına göstərdiyi şücaət nəticəsində şəhidlik zirvəsinə ucalır. İsmayılzadə Sevindiynin şəhid olma xəbəri ailəsinə 20 Oktyabr

2020-ci il tarixində günorta saatlarında Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən bildirilir. Yaşadığı Biləsuvar rayon Cəbrayıl şəhərciyində 3 sayılı qəsbə mezarlığında dəfn edilir.

Şəhid İsmayılzadə Sevindiynin anası gözlləri dola-dola oğlunu xatırlayır: "Oğlum məhəllədəki dostları ilə futbol oynamaqdan doymurdu. Məktəbdə dərslərini yaxşı oxuyurdu sinifdə əlaçı idi, ancaq ali təhsil ala bilmədi. 2018-ci ildə oğlum hərbi xidmətdən məzuniyyətə gəlmişdi "xidməti bitirdikdən sonra universitetə qəbul olub dizaynerlik fakültəsini bitirəcəm" deyirdi. Oğlum çox çalışqan və zəhmətkeş idi. Oktyabrın 8-də Bakı şəhərində oğlumun bizim üçün çalışaraq tutduğu mənzilə birlikdə baxmağa getdik. Mən uşaqlarımı 1 otaqlı evdə böyütmüşəm, onların özlərinə aid otaqları heç bir zaman olmayıb, ona görə də oğlum özüne aid otağı olacağı üçün çox sevinliydi. Çarpayını götürüb otağına keçirdi, oranın soyuq olacağını desəmdə "ana, mənim otağım bura olacaq, mən burda yatmaq istəyirəm" dedi. Oğlum böyük xəyallarla tut-



Biz maddi imkansızlıqla böyümüşük, heç rahat və isti bir evimiz olmayıb, uşaqlarımız eyni yorğanda yatardıq, ayaqlarımız üşüdüyü zaman ayaqlarımızı birləşdirib isitməyə çalışırdıq. Elə günlərimiz olub ki, pulumuzu, çörəyimizi, hətta kədərimizi bölmüşük, bəzi gecələr ac da yatmışıq, köhnə, yamaqlı paltarlarımız da olub. O günləri yoxsulluq üzündən çox şikayətlənərdik. Ancaq indi o günlərə qayıtmaq üçün can atıram, qardaşımın yanımda olmasını istəyirəm. Qardaşım hər zaman başını anamın qoluna qoyub yatardı və saçlarını siğallamalarını istəyirdi. Onu itirdikdən sonra bir gecə yatarkən başımı anamın qoluna qoydum və anam saçlarıma bir siğal çəkəndən sonra hönkürüb ağlamağa başladım. İçi yanırdı, gözünün nuru oğlunun yanında olmasını istəyirdi. Anam şirin dil, gülürlü, ipək saçlı, mərd ürəkli, yaraşıqlı oğlundan, mən isə qardaşımdan doymadım.

Qardaşım İsmayılzadə Sevindiklə fəxr edərəm çünki qardaşım vətən uğrunda, xalq uğrunda canını heçə sayıb yaralı əsgər yoldaşını xilas edərkən şəhid olub. Onun bu cür cəsur və mərd ürəkli olmağı bir insanlıq dərsidir.

Tək təsəllimiz işğal altında olan torpaqlarımızın müzəffər ordumuz tərəfindən azad edilməsidir. Şəhadətin mübarək, ruhun şad olsun, canım qardaşım, bu, sənin və sənin kimi minlərcə cəsur qəhrəmanımızın qələbəsidir.

**Şəhid Sevindik İsmayılzadənin bacısı Ramilə İsmayılzadə**



adına Çərəkən kənd tam orta məktəbində davam etdirmiş, daha sonra əvvəlki təhsil aldığı məktəbə qayıdaraq tam orta təhsilini tamamlamışdır. Sevindiynin kiçik yaşlardan idmana qarşı böyük bir həvəsi vardı: cüdo, qaydasız döyüş, masa üstü tennis, fitness idman növləri ilə məşğul olmuşdur. Uşaq iken cüdo yarışlarında iştirak etmiş və 2-cililik ünvanını almışdır. Masa üstü tennis oynamağı çox sevirdi, tennis oynadığı illərdə qaçış yarışlarına qatılaraq 500 nəfər yarışmacının içərisində 20-cililik ünvanını almışdır. 24 iyul 2017-ci ildə hərbi xidməti "N" sayılı hərbi hissədə Daxili Sərhəd Qoşunlarında kəşfiyyatçı vəzifəsində xidmət edib. O, dəfələrlə fəxri fərmanla təltif edilmişdir. Hərbi xidmət dövründə Xüsusi Təyinat kursunda snayper təlimi alıb. 27 Yanvar 2019-cu ildə hərbi xidmətini bitirib. Biləsuvar rayonu Cəbrayıl şəhərciyində Azərsun Qida Sənayesinin əvvəlcə əkin sahəsində daha sonra paketləmə bölməsində işləmişdir. Burada bir müddət işlədikdən sonra ailəsinin maddi keçimini tam təmin edə bilmədiyini üçün iş yerini dəyişmək məcburiyyətində qalmışdır. Biləsuvarda yerləşən xalçaçılıq fabrikinde işləmək üçün 16 Sentyabr 2019-cu ildə Cəbrayıl peşə məktəbinə daxil olmuş və 18 iyun 2020-ci il tarixində məzun olmuşdur. Bakı şəhərinə gedərək bir neçə işdə (tikinti, daş karxanası və s.) işləmişdir. Son olaraq Fab-boya kimya sənaye şirkətində işə başlamış, burada müəyyən müddət işləyib, ana və bacısını öz yanına gətirməsi üçün kirayə mənzil tutmuşdur. 27 Sentyabrda tarixində başlamış 2-ci Qara-







Rayon ictimaiyyətinə itki üz vermişdir. Uzun illər rayon icra

### Şirxan Bayram oğlu Quliyev

Hakimiyyətində sürücü işləyən Qarabağ müharibəsi veteranı Şirxan Bayram oğlu Quliyev 27 noyabrda qəflətən vəfat etmişdir.

Şirxan Quliyevin vaxtsız vəfatından kədərləndiyimizi bildirir, ailə üzvlərinə dərin hüznə başsağlığı veririk.

**Allah rəhmət eləsin!**  
**Cəbrayıl RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti**

Yağı düşməni səni talan-tarac etdi, kəndlərinə od vurdu, onları viran etdi. Hər tərəfi xarabalığa çevirdi. Abad kəndləri tanınmaz hala saldı. Kəhrizlərini, bulaqlarını dağıtdı, mədəniyyət abidələrini yerlə-yeksan edib yararsız hala saldı. Meyvə bağlarını, meşələrini qırıb tar-mar etdi. Körpülərini uçurub, məktəb binalarını yerlə-yeksan etdi. Asfalt yollarını da dağıdıb yararsız hala saldı.

Cəbrayıl. Tamarziydıq bir görüşə, Cəbrayıl. Uzun illər qütbətdə biz nələr çəkdik, biz bildik. Qara saclar tez ağardı, biz hördük. Bizsiz sən də nələr çəkdin, Cəbrayıl... Ayrılığın könlülərə çox qəmi əkdin, Cəbrayıl. Dözdük biz də hər möhnətə, Cəbrayıl. Uzun illər sənsiz qaldıq, Cəbrayıl... Elin-oban sənsizlikdən çox göz yaşları axıtdı. Ayrılığın ürəklərə bir yük oldu, onları çox ağrıtdı. Yağı



Rayon ictimaiyyətinə itki üz vermişdir. Uzun illər müxtəlif vəzifələrdə çalışmış, rayon Ağsaqqallar Şurasının üzvü Musayev Kəmaləddin Həsən oğlu dekabrın 12-də 73 yaşında vəfat etmişdir.

Kəmaləddin Musayev 31 oktyabr 1947-ci ildə Cəbrayılın Çərəkən kəndində anadan olmuşdur. 1954-cü ildə Çərəkən kənd 8 illik məktəbinə, sonra isə Cəbrayıl

## Əziz xatirəsi yaşayacaqdır

rayon M. Qorki adına orta məktəbə gedib, orta təhsil alıb. 1972-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun zootexnik fakültəsini bitirib, Cəbrayıl rayon baytarlıq idarəsinin baş entimoloqu, 1 il sonra rayon Kənd Təsərrüfatı idarəsinin Həmkarlar Təşkilatının sədri işləyib. 1973-1974-cü illər hərbi xidmətdə olub. 1974-cü ildə Soltanlı kəndində S.Vurğun kolxozunda baş zootexnik işləyib. 1977-ci ildə rayonun ən böyük təsərrüfatlarından olan M.F.Axundov kolxozuna sədr seçilib. Respublikada sovxozlar yaradılarda isə onu C. Cabbarlı adına sovxozu direktor göndəriblər. 1983-cü ildə C. Əhmədov adına sovxozu direktor müavini təyin olunan Kəmaləddin Həsən oğlu Musayev 1984-cü ildə

Cəbrayıl rayon yemçilik laboratoriyasının direktoru olub.

Kəmaləddin Musayev 1986-cı ildən Cəbrayıl, Laçın, Qubadlı, Zəngilan, Füzuli rayonlarının birləşmiş laboratoriyasının direktoru kimi fəaliyyət göstərmişdir. 1993-2018-ci illər isə Cəbrayıl Aqrokimya laboratoriyasının rəisi olub. Kəmaləddin müəllim eyni zamanda fəal ictimaiyyətçi kimi Cəbrayıl-Qubadlı seçki dairəsində rayon seçki məntəqəsinin sədri idi.

Dəyərli ziyalı, nüfuzlu ağsaqqal kimi tanınan Kəmaləddin Həsən oğlu Musayevin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

**Allah rəhmət eləsin!**  
**Cəbrayıl RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti**

# Azad günün çox mübarək, Cəbrayıl!

Həyat-bağlardakı həttə ağacları da kəsdirib viranə etdirdi kəndləri. Hər tərəfini xaraba qoydu.

Riyakar düşməni həttə rayonun mərkəzindəki 1000 il yaşı olan Ulu Xan Çinarı da kəsdirib yox etdi. Onun dibindən axan saf suyu, can dərmanı olan Kəhrizi də məhv edib ki, axmasını. Faydalı qazıntıları da talan-tarac etdi...

Budur, yağı, mənfur düşmənin xisləti. Sənə etdiyi zülm, vurduğu zərər, ziyanlar. Saymaqla qurtaran deyil onlar. İsti qoynundan perik düşəndən el-oban nələr çəkdi qütbət ellərdə. Ayrılıq həsrətindən buz kimi əridilər gündən-günə. Bir vüsəlinə 27 il tamarzi qaldılar. Gözlərini sənə doğru uzanan yollara dikib dərin xəyallara çox daldılar. Daim bikiyə oldular, qaş-qabaqları heç açılmadı. Sənsizlik həsrətinə dözməyənlər də çox oldu. Onlar çox vaxtsız dünyalarını dəyişəndə vəsiyyətləri ancaq bu oldu: "Oğlum, Cəbrayıl azad olunanda, geri qayıdanda mənim nəşimi rayona apar. Mən qütbətdə qalmayım"...

Bəli, isti yurd-yuvasından didərgin düşüb respublikamızın 58 rayonuna səpələnmiş Cəbrayıl həsrəti ilə yaşadıkları, bir gün doğma atababa torpaqlarına dönəcəkləri günü böyük inam hissi ilə gözləyirdilər. Ümidləri heç üzləmədi onların... Çox şükürlər olsun ki, bu gün gəlib çatdı nəhayət. El-obanın arzuları çin oldu, Cəbrayıl.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımızın rəhbərliyi sayəsində müzəffər Azərbaycan Ordusu başqa rayonlar kimi, doğma Cəbrayılıımızı da işğaldan azad etdi...

...Ər oğullar əzmlə döyüşüb səni geri aldılar. Yağının canına dərd-bəlanı saldılar. İşğalçıya ağır zərbələr vurdular, onlar yana-yana qaldılar. İndi biz də çox sevinirik, Cəbrayıl. Azad günün çox mübarək, Cəbrayıl! 27 il ayrılıq həsrətindən bir yandıq. Çox ağladığımız, çox saraldığımız, çox solduq. Bulud kimi çox boşaldığımız, çox dolduq. Axır yetdik bir vüsəla,

düşməni el-obanın birliyini dağıtdı. El-obalar uzaq-uzaq qütbətlərə yayıldı. Həsret qaldı bir görüşə, Cəbrayıl. Sən təkləndin, təkə qaldın, Cəbrayıl. Amma heç vaxt qürurunu itirmədin, Cəbrayıl.

Bir möhtəşəm qala idin qalırın. Məşəl kimi hər tərəfə gur işıq salırdın. Qazandığın uğurlardan sən çox ilham alırdın. Hər tərəfin bir cənnət idi, Cəbrayıl. Xoşbəxt günlər yaşayırdın, Cəbrayıl. Sən alınmaz bir qalaydın, Cəbrayıl. Yağı düşməni xoşbəxt günlərinə çox darıdın. Paxıllıqdan, xəbislikdən qəlbi çox yarıldı. Gecə-gündüz iblis kimi o, yatmadı, riyakarlığa sarıldı. Axır səni işğal etdi, Cəbrayıl. Yağı düşməni arzusuna yetdi, Cəbrayıl!

Bu da bir tarix idi biz yaşadığımız. Qəm şələsin küreyimizdə uzun illər daşdıq. Gecə-gündüz həsrətindən alışdıq. Amma ümidimiz qırılmadı, göyərdi. Dünya görmüş müdriklər həmişə deyirdi: "Qisas qiyamətə qalmaz, alınar. Özgəsinə quyu qazan həmişə öz quyusuna salınar".

Bəli, bu gün Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər Ordumuz öz döyüş əzmi, cəsarət və qüdrəti ilə yeni bir tarix yazdı. İşğalçı, talançı, riyakar düşməni - erməni vandallarına ağır zərbələr vurdu. Bu yolda ordumuz hər çətinliklərə sinə gerib çox mətin durdu. Onu məğlub etdi. Müzəffər, yenilməz ordumuz öz arzusuna yetdi. Bu rəşadət, cəsarət ilə ordumuz türkün gücünü, qüvvətini, yenilməz birliyini dünyaya sübut etdi. Bəli, Ordumuzun tutduğu bu yol haqq yoldur. Bu yol ulu babalarımızın, yenilməz türkün yoludur. Bu yolu gedənlər həmişə zəfər çalır, qalib olurlar. Yeni tarixlər yazıb yaddaşlarda qalır.

Onlar qarşıya qoyduqları məqsədə tez yetirlər. Zəfər dastanını yazıb tarixə bəxş edirlər.

Çox şükürlər olsun, sən də bu gün müzəffər Ordumuz tərəfindən işğaldan azad olunmusan. Azad günə çıxmısan, sevincə qoşulmusan. İndi qaş-qabağın çox açılıb, üzün gülür, Cəbrayıl. Bu azad günün çox

mübarək, Cəbrayıl. Sən, müqəddəs bir torpaqsan, Cəbrayıl. Sən, ata yurdumuzsan, Cəbrayıl.

Allaha çox şükür ki, başın üstən qara buludlar çəkildi. Yağıya ağır zərbələr vuruldu. Onun ürəyinə qəm-kədar çox əkdin. Murdar yağı ayaqları torpağından çəkildi. Qəm-kədarkən azad oldun, Cəbrayıl. Sən də öz istəyinə yetdin, Cəbrayıl.

İndi el-obanın qəlbində sevinc, fərəh dəniz kimi coşubdu. Sığmayır ürəklərə öz məcrasın aşığı. İsti qoynuna onlar qayıdacaq günün həyəcanla gözləyir. Verilən xəbərləri çox diqqətlə izləyir. Hamı bir-birini ürəkden təbrik edib "gözünüz aydın" deyir. Çalışıb bu xəbəri tez hər tərəfə yayır. "Allaha çox şükür, Cəbrayıl işğaldan azad oldu, Qəlblərə sevinc-fərəh indi çox doldu".

İndi sən azadsan, Cəbrayıl. Qəm-qüssədən çox uzaqsan, Cəbrayıl. Çox tezliklə biz qoynuna gələrik. Boynuna qol salıb sevincimizi sənə şərik bölərək. Çox şadlanacağıq, bir doyanca deyib gülrək. Qəm, kədar bizdən çox uzaq qaçar. Sən günlərin tez başlanar, Cəbrayıl. Hər tərəfin tez nurlanar, Cəbrayıl...

Hər tərəfdə geniş tikinti -quruculuq işləri yənə tez başlanar. Könlülərdə sevinc-fərəh dəniz kimi coşlanar. Yeni-yeni yollar çəkilər, gediş-gəliş başlanar. İsti qoynunda yənə çal-çağır, şən günlərin başlanar. Tez dəyişər miskin siman, Cəbrayıl. Tutqun çöhrən tez nurlanar, Cəbrayıl.

Düşməni sənə vurduğu yaralardan alınma. Gecə-gündüz çox fikirləşib, sən tonqala qalanma. Hər şey gəlib çox tezliklə yerin alar, Cəbrayıl. Xoşbəxt günlər tez başlanar, Cəbrayıl. Sən bilirsən el-oban çox əməksevdi. Onlar çox işləkdin, qədir biləndin. Həttə yollarının da kənarında güllər ekərdin. Əməyi çox səvərdin, böyük zəhmət çəkərdin. Suçmayan yerlər də arxlar çəkərdin. Dəmyə yerlər də göyərdin, güllər açardı. Hər tərəfin ətir-əmbər saçardı. Ona görə sən bir cənnət olmuşdun. Gözəllik mücəssəməsi tək yaddaşlarda qalmışdın...

İndi yənə çox darıxma, aylar, illər ötər, qoynunda xarabalıqlar görünməz. Tezliklə dağıdılmış evlərin yerləri təmizlənər, heç izləri də bilinməz. Yarlı-yarışıqlı evlər sıra ilə tikilər. Yeni-yeni geniş küçələr salınar. Sağında, solunda çoxlu güllər əkilər. Hər tərəfin gur işığı qarq olar. Küçələrin cənnət kimi görünər. Sevinc-fərəh səni yənə bürüyər. Şən günlərin tez başlanar, Cəbrayıl. Sevinc-fərəh başdan aşar, Cəbrayıl.

Yağı tərəfindən dağıdılmış kəhrizlərin, bulaqların yənə bərpa edilər. Müqəddəs ocaqların, pirlərin çox ziyarət edilər. Yənə müqəddəslər müqəddəsi Hacı Qaramana dəstə-dəstə gedilər. Çox qurbanlar kəsilər, böyük Yaradana çox dualar edilər. El-obaların vüsəla yetər, Cəbrayıl. Sevinc, fərəh aşır-daşar, Cəbrayıl. Xoşbəxt günün tez başlanar, Cəbrayıl.

Allaha çox şükür ki, el-oban öz arzusuna yetişdi. Vətənimizin parçalanmış parçası özünə bitirdi. Uzun illər öz od-ocağından ayrı düşmüş el-oban öz ata yurdları ilə görüşdü. Ürəklərdən qəm-kədar də

silindi. Xalqımızın həmişə haqq tərəfi olduğu da bilindi. Bu xoşbəxt, fərəhli günlərə min şükürlər, Cəbrayıl. Daim sevinc, fərəh içində ol, Cəbrayıl.

Bu ağır günlərdə xalqımız müdrik Prezidentimiz ətrafında bir yumruq kimi çox sıx birləşdi. Müzəffər Ordumuz çox böyük qeyrət, hünər göstərdi. Vətənpərvərlik ruhu da qəlblərdə dəniz kimi coşub-daşdı. Vətən sevgisi sığmadı ürəklərə, öz məcrasın aşdı. Düşməni çox sarsıdıcı zərbələr də vuruldu. Onun qurduğu istehkamları, bəndi, bərəsi uçuruldu. Düşməni uydurduğu mifi də yarıldı. Onun aldığı zərbədən bəli qırıldı. Düşməni elə dərs verildi ki, tarixlər boyu onun yadından çıxmaz. O, bir də ürək edib daha üzə çıxmaz. Yağı düşməndən intiqam, qisas vaxtında alındı. O, ömrü boyu dar qəfəsə salındı. Son qoyuldu işğala, tapdaq altında inləyən torpaqlar da azad oldu. Bu sevincli müjdədən qəlblərə sevinc, fərəh çox doldu. Azad günün çox mübarək, Cəbrayıl. Həmişə səni xoşbəxt görək, Cəbrayıl. Yənə də sən bir cənnət ol, Cəbrayıl.

**Bəhram Sarıcalı,**  
*Azərbaycan  
Jurnalistlər Birliyinin üzvü*

## İtmişdir!

09.12.1999-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Hidayət Fehruz oğlu Allahverdiyevin adına verilmiş 022201 nömrəli müharibə veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

"Xudafərin" qəzetinin baş redaktoru Şakir Albaliyev

**Şair Pənah Sofulunun - Əliyev Pənah Əhməd oğlunun vəfatından kədərləndiyini bildirir və övladlarına dərin hüznə başsağlığı verir.**

**Allah rəhmət eləsin!**

## Cəbrayıl RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

**Hüseynov Eldar İbrahim oğlu, Mehdiyev Şirin Mustafa oğlu, Vəliyeva Şəfiqə Qulu qızı, Qasımova Fatma Həmid qızı, İbrahimova Şamama Qaraş qızı, İbrahimova Cəmilə Cəbrayıl qızı, Məmmədova Ceyran Əhməd qızı, Allahverdiyeva Pakizə Mustafa qızı və Allahverdiyev Sabir Əli oğlunun vəfatlarından kədərləndiklərini bildirir və ailə üzvlərinə dərin hüznə başsağlığı verir.**

**Allah rəhmət eləsin!**

**Baş redaktor:**  
**Şakir Əlif oğlu**  
**ALBALIYEV**

Qəzet Ədliyyə Nazirliyində qeydə alınmış.

**H/h:55233080000**

**kod: 200888**

**VÖEN: 9900003611**

**M/h: 013010001031**

**Kapitalbankın Cəbrayıl filialı**

**VÖEN: 8200035441**

**Ünvan: AZ 1073, Bakı şəh.,**

**Mətbuat prospekti, 529-cu məhəllə**

**"Azərbaycan" nəşriyyatı.**

**Telefon: (051) 441-15-82**

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Materiallardakı faktların doğruluğuna müəlliflər cavabdehdir.

**Əlyazmalar geri qaytarılmır.**

Qəzet "Açıq Səma" qəzetinin kompüter mərkəzində yığılıb, səhifələnilib və "Azərbaycan" nəşriyyatında çap edilib.

**albaliyevshakir@gmail.com**

**albaliyevshakir@rambler.ru**

**Sifariş №: 3000**

**Tiraj: 1500**